




Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Huseynov

YENİ AZƏRBAYCAN



3 iyul
2025-ci il,
cümə axşamı
№ 112 (6939)
Qiyməti
60 qəpik

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

Qardaşlıq və qarşılıqlı anlaşma...

**İlham Əliyev: Özbəkistan
birinci ölkə, öz
təşəbbüsü ilə Qarabağ
bölgesinin bərpasına
dərhal yardım edən
Prezident Mirziyoyev
dünyada ilk lider olub
Şavkat Mirziyoyev:
Bizim real uğurlarımız
var!**



Bax səh. 2

Hibrid təhdidlər və dezinformasiya kampaniyasına YOX!

Bax səh. 4

10 ölkə bir çətir altında...

İƏT-in Xankəndi zirvəsi



Bax səh. 3

Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”

Bax səh. 5

Vahid amal üçün!

Ənənələrimizi gələcək
nəsillərə ötürən
ideologiya...

Bax səh. 5

**30 illik işğal və
150 milyard dollar
dəyərində ziyan**

Bax səh. 5

**Tramp-Netanyahu
görüşü
nə vəd edir?**

Bax səh. 6

**ABŞ İrana qarşı
sanksiyaları
yumşaldacaqmı?**

Bax səh. 7

Qəzzada 60 gün...

HƏMAS atəşkəsə “hə” deyəcəkmi?




Bax səh. 7



**Ottava
Konvensiyasına
qoşulmasa da...**

Bax səh. 6



İyulun 2-də Azərbaycan dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan

Qardaşlıq və qarşılıqlı anlaşma...



Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətk görüşü olub.

İlham Əliyev: Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub

Şavkat Mirziyoyev: Bizim real uğurlarımız var!



Münasibətlərin inkişafında mühüm mərhələ

İyulun 2-də Prezidentlərin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacağına əminliyini bildirib: “Biz dostluq, qardaşlıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlər. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır”.

Ölkələrimizi həm tarix, həm mədəniyyət, həm orqad və etnik yaxınlıq birləşdirdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki, bu, möhkəm bünövrədir: “Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Ölkəmizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm.

Hökumət üzvləri və müxtəlif strukturların rəhbərləri səviyyəsində də mün-təzəm təmaslar həyata keçirilir. Bu ya-

xınlarda Hökumətlərarası Komissiyanın növbəti iclası olub. Artıq dediyim kimi, bu gün nəticələri dinləyəcəyik. Əminəm ki, onlar prinsipçə bizi sevindirəcək. Həm də Sizinlə razılaşdığımız kimi və hökumətlərimizin üzvlərinə verdiyimiz tapşırıqlara əsasən, biz bütün qərarlara və onların yerinə yetirilməsinə nəzarət edirik.

Həmçinin qardaş Özbəkistan tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istəyirəm. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarında sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkürlərini bildirib və qeyd edib ki, son illər münasibətlərimiz tamamilə başqa səviyyəyə yüksəlib: “Bizim real uğurlarımız var. Sizin də qeyd etdiyiniz kimi, biz artıq müttəfiq. Bu, artıq bütün mətləblərdən xəbər verir. Hökumətlərarası səviyyədə, müttəfiqlik diplomatiyasında bunlar onu göstərir ki, biz artıq yaxın qonşular, yaxın dostlarıq. Bütün razılaşmalarımız da yüksək səviyyədə olacaq. Sizinlə razılığa gəldiyim kimi, nəzarət olunacaq və həllini tapacaq”.

Biz iki yaxın xalq və tarixdə orta

tərəflərimiz, ruhən, əxlaq, dünyaya baxış nöqtəyi-nəzərindən çoxlu ümumi cəhətimiz var, dilimiz birdir, mədəniyyətimiz birdir, bir çox məsələni həll edirik. Bu gün məhdud dərəcədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq. Biz bu gün göstəriş verəcəyik, onların yerini dolduracağıq və nəzarətə gətirdiyümüz bütün məsələlər mütləq yerinə yetiriləcək.

Əlbəttə, demək istəyirəm ki, dünən tarixdə ilk parlamentlərarası forum uğurla keçirildi. Mənə məruzə etdilər, sizin və bizim deputatlar danışdılar. Bu da münasibətlərin artıq başqa fərqli səviyyəsidir. Hökumətlərarası Komissiya çox yaxşı səviyyədə keçdi. İki sədr görüşür, bir-birini çox yaxşı başa düşürlər. Mənə çox xoşdur ki, onların real nəticələri var. Son vaxtlar Təhlükəsizlik şurasının görüşləri oldu, bir yol xəritəsi imzalandı. Bu da çox məsələdən xəbər verir.

İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və haqiqətən də sevinirik”.

Ali Dövlətlərarası Şurasının ikinci iclası çərçivəsində Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat veriblər.

Sonra nəqliyyat, energetika, mədəniyyət nazirləri Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrinə uyğun olaraq öz sahələri üzrə məruzələrdə çıxış ediblər.

Daha sonra dövlət başçıları tərəfindən mövcud layihələrin icrası, əməkdaşlığımızın inkişafı baxımından yeni perspektiv layihələrin müəyyən edilməsi ilə bağlı tapşırıqlar verildi.

Sonra Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlərin prezidentlərin iştirakı ilə mübadiləsi mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”); “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Neqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Neqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Nümayəndə Protokolu”; “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”;

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”;

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”;



İmzalanmış sənədlərin mübadiləsi

“Yol xəritəsi” mübadilə edilib.

Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Nəvəi şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dəyənli və Operativ Sosial Təminat Agentliyinin DOST İnküziv İnkişaf və Yaratıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzi dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dəyənli və Operativ Sosial Təminat Agentliyinin DOST İnküziv İnkişaf və Yaratıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inküziv peşə baza təhsil mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.



Münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.

Bu fikirləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirdi.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şurasının iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir

ki, rəsmi müttəfiqlik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk”.

Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsindən böyük maraq və sevinclə müşahidə edildiyini bildiren dövlətimizin başçısı vurğulayıb ki, Özbəkistanın beynəlxalq arenada iştirakının ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadiq: “Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünlümsü siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdan sevinirik”.

Özbəkistana investisiyalar Azərbaycan üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünlümsü islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaranıb.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, təsadüfi deyil ki, bu gün Özbəkistan investisiyalar üçün çox cəlbədarı ölkədir: “Bu gün biz həm ticarət dövriyyəsinə, həm də qarşılıqlı investisiyaların həcmiini əhəmiyyətli dərəcədə artırmaq niyyətində bir daha təsdiqlədik. Bir müddət əvvəl yaradılmış Birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edildi. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir. Əminəm ki, enerji, məhmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı

investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur”.

Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib. “Biz, həmçinin bugünkü imkanları, eləcə də Xəzərdən Azərbaycana, oradan isə Qərbdə istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şəxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərdə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun böyük həcmə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyən dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Qarabağın bərpasına

10 ölkə bir çatır altında...

İƏT-in Xankəndi zirvəsi

Azərbaycan növbəti zirvə görüşünə ev sahibliyi etməyə hazırlaşır. Bu dəfə ünvan Xankəndi şəhəri.

həri olacaq. Belə ki, 2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına

(ECO/İƏT) üzv ölkələrin liderləri bir araya gələcək. 13 ölkə liderinin iştirak edəcəyi tədbirdə bəli

gənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq Xankəndidə baş tutacaq 17-ci

sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçiriləcək.



Dünyada Azərbaycana və onun Liderinə artan inam

İƏT kimi nüfuzlu bir qurumun növbəti Zirvə görüşünün ev sahibi ölkəsi kimi Azərbaycanın müəyyənəlməsi təsadüfi deyil. Bu, Azərbaycana və onun Liderinə dünyada artan inamın növbəti ifadəsidir. Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Aparılan çoxsaylı sosioloji sorğuların nəticələri təsdiqləyir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti Ona inanaraq yüksək etimad göstərir. Bunu ölkəmizdə keçirilən son Prezident seçkilərinin nəticələri bir daha təsdiqlədi. Yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə İlham Əliyev səslerin 92,12 faizini qazanaraq növbəti dəfə Prezident seçildi.

Azərbaycan cəmiyyətində belə yüksək nüfuz qazanan Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq miqyasda da global liderlik keyfiyyətləri nümayiş etdirən siyasətçi kimi tanınır - qəbul olunur. İlham Əliyevin liderlik missiyası milli məzmunlu, global əhəmiyyətli fəaliyyətlə əsaslıdır. İlham Əliyev global miqyasda meydana çıxan çağırışları, yeni trendləri anında dəyərləndirir, ardıcıl şəkildə regional və global əməkdaşlığın inkişaf etdirilməsinə, beynəlxalq həmrəyliyin gücləndirilməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hədəflənən təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq birlik üçün mühüm əhəmiyyət daşıyan məsələləri BMT-nin və digər nüfuzlu təşkilatların gündəminə çıxarmağı bacarıb. Bu barədə istənilən qədər nümunə göstərmək olar. Yeni növ koronavirus pandemiyasının yaratdığı təhdidlər hələ yaddaşlardan silinməyib. Azərbaycan Prezidenti global liderlik nümunəsini növbəti dəfə koronavirus pandemiyası şəraitində nümayiş etdirdi. Belə çətin dönmədə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, global təhdidlər yaradan pandemiya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün beynəlxalq həmrəyliyin güclən-

dirilməsinə nail olmaq lazımdır. Dünya ölkələri, beynəlxalq təşkilatlar pandemiya qarşı mübarizədə koordinasiya fəaliyyət sərgiləməlidirlər. Beləliklə, Azərbaycan pandemiya qarşı global fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getməyi bacardı. Ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya qarşı mübarizə mövzusunda həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi.

Azərbaycanın dövlət başçısının siyasəti milli maraqlara, ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Təbii ki, bu, Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun artmasını, global siyasətdə öz yeri və dəstəxti ilə seçilən Lider kimi qəbul olunmasını şərtləndirir. Bunun nəticəsidir ki, təkcə son vaxtlarda Prezident İlham Əliyev həm İslam coğrafiyasında, həm də Avropa məkanında dövlət və hökumət başçıların iştirakı ilə keçirilən müxtəlif sammitlərə fəxri qonaq qismində dəvətlər alıb.

Son illərdə Azərbaycan ölkəmizə və onun Liderinə artan inamın təsdiqi olaraq mütəbər beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif ölkələrin, güc mərkəzlərinin danışıqlar apardığı və ən əsası da hamının qəbul etdiyi ideal dialoq məkanına çevrilib. Azərbaycan bir növ barışdırıcı, əlaqələndirici, bütün tərəfləri bir araya gətirən missiya yerinə yəttirir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkəmiz ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, COP29 konfransında dünyaya özünün yeni yüksək standartlarını təqdim edib. Bütün dünya Azərbaycan dövlətinin gücünün, siyasəti iradəsinin, həmçinin cəmiyyətimizin tolerantlığının və həmrəyliyinin şahidi olub.

İƏT-in ən fəal üzvlərindən biri

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən inkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən iqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərarı Tehran şəhərində yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. İƏT-ə üzv olan ölkələrdə, ümumilikdə, 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm coğrafiya, həm də istehlakçı baxımından kifayət qədər ciddi potensiala malikdir. Təşkilatın əsas məqsədi üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır.

Ötən müddətdə Azərbaycan təşkilatda fəal rol ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı ölkəmizin mövqeyinə diqqət çəkərək bildirib: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".

Qeyd edək ki, böyük siyasətçi Heydər Əliyev də zamanında ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, O, 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçıların 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə İƏT-in ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi

təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşmış. 2023-cü il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət paytaxtı olaraq seçilib ki, bu da regionda turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək bir prosesdir. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Respublikamızın ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına çıxış imkanını yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Son illərdə Azərbaycan Şimal-Cənub və Transxəzər marşrutlarının funksionallığının artmasına sanballı töhfələr verib. Ölkəmiz həmçinin Zəngəzur Dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərir. Bütövlükdə Azərbaycanın yaratdığı nəqliyyat-logistika infrastrukturunu ECO ölkələrinin integrasiyası üçün yeni imkanlar açır.

Azərbaycanın haqq işinə davamlı dəstək

Öz növbəsində təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstərirlər. Türkiyə və Pakistanın Azərbaycana dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub.

Həmçinin 2021-ci ildə Türkmənistan-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş XV Zirvə toplantısının sonunda qəbul edilən "Aşqabad fəaliyyət konsensusu" adlı yekun bəyannamədə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəalar da öz əksini tapıb. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə münasibətilə təbrik yer alıb. Sənəddə respublika-

mızın ərazi bütövlüyünün bərpasının məhrəbən qəbulu münasibətlərinin qurulması yolu ilə Cənubi Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur, üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürəldir.

İƏT-in Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi önəmi

İƏT-in növbəti Zirvə toplantısının məkanı kimi məhz Xankəndinin seçilməsi xüsusi məna daşıyır. Bu, Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur. Xankəndi 30 ildən çox bir müddət ərzində erməni separatizminin, necə deyirlər, beşiyi olub. Həmin dövrdə bu Azərbaycan şəhərində və ətraf ərazilərdə suverenliyimiz kobud şəkildə pozulub. Azərbaycan dövləti və xalqı bu realıqla barışa bilməzdi və barışmadı da. Müzəffər Ordumuz 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq şəhəri separatçı rejimdən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub, burada üçrəngli bayrağımız özəmətlə dalğalanır. Bir vaxtlar qarşıdurmanın mərkəzi olmuş Qarabağ bu gün sülhə əsaslanan inteqrasiyanın məkanı-

na, Avrasiya dialoqunun siyasi mərkəzinə çevrilib.

Postmüharibə dövründə qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə start verib. Xankəndidə baş tutacaq tədbir ECO-ya daxil olan ölkələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə daha fəal şəkildə cəlb olunmalarına gətirib çıxara bilər. Qeyd edək ki, artıq bəzi üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bərpa-quruculuq işlərinə öz töhfələrini verirlər. Beləliklə, Zirvə toplantısı bir daha göstərəcək ki, Qarabağ artıq münaqişə zonası deyil, bu ərazilər sülh, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlıq üçün bir məkandır.

Mübariz ABDULLAYEV

Hibrid təhdidlər və dezinformasiya kampaniyasına YOX!

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bu istiqamətdə yeni məlumatlar açıqlayıb

Ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən təxribat xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyalarının qarşısının alınması təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bəzi

xarici dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyi, xarici müdaxilələrin qarşısının alınması ilə bağlı mübarizə sahəsində ciddi addımların atılmasını zəruri edir. İdeoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu nəzərə alsaq, bu

amilin daim diqqət mərkəzində saxlanılması vacibdir.

günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalıb. Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiya

apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən “Telegram”, “TikTok”, “Facebook”, “X” və “YouTube” kimi platformalarda “münaqişədə Azərbaycanın rolu” ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilib.



12 günlük qarşıdurmada ölkəmizi hədəf seçənlər...

Yeri gəlmişkən, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası da bu istiqamətdə fəaliyyət göstərərək vaxtaşırı olaraq zəruri açıqlamalar yayır. Belə ki, iyulun 1-də Komissiya ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqladığı məlumatda İsrail-İran münaqişəsi fonunda baş verənləri diqqətə çatdırıb. Komissiya 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12

Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilib, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə olunub. İranın Ermənistandakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı erməni-pərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqətə cəlb edib. Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə vətəndaşlarımızı müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar olunub.

Komissiya hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillo, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız “TikTok” platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir. Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izlədiyini və müvafiq cavab tədbirləri görüldüyünü bəyan edib.

Nardar BAYRAMLI

Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş kampaniya başlayıb

İyulun 2-də isə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb. Komissiya öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə teleqram platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başlanılıb. Araşdırmalar zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Azərbaycana qarşı qeyri-dost addımların atılması ilə bağlı təxribatçı çağırışlar müşahidə edilib.

Bundan əvvəl də Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən fəaliyyətlərinə müxtəlif hibrid təhdid alətləri vasitəsilə təsir etmək cəhdləri barədə tərəfimizdən ətraflı açıqlamalar verilib. Komissiya Milli Məclisin müvafiq komitələri, Aparatı və digər dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları ilə bağlı qabaqcadır tədbirlər görür. Qurum davam edən informasiya kampaniyasının fonunda vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycan dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır.

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin hüquqları pozulub

Baş prokurorluq: Ölkə hüduqlarından kənarda Azərbaycan vətəndaşının, dövlətinin marağının mənafeələrinə qarşı törədilən cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən cinayət qaydasında təqib edilir

Rusiyada azərbaycanlılara qarşı aparılan qeyri-qanuni təzyiqlər davam etməkdədir. Belə ki, iyulun 1-də Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılıb. Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılan zaman ona qarşı zorakılıq tətbiq edilib. Bundan başqa, Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib. Y.Xəlilov regionun ən böyük Alekseyevski bazarının həmsahibidir. “Lukoil” şirkətlər qrupunun Ural regionundakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyev də saxlanılanlar arasındadır. İyulun 2-də isə Yekaterinburq şəhərində Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən biri olan Şahin Şıxlinski azadlığa buraxılıb. O, KİV-ə açıqlamasında bildirib ki, “Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzi kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq”.

Bu arada Baş Prokurorluq Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işğencəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı brifinq keçirib. Brifinqdə çıxış edən Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Yekaterinburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiya Federasiyasının hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı işğencələrə məruz qoyularaq öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb. “İlkin araşdırma zamanı müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş idarəsinin Cinayət axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə keçirilmiş birgə əməliyyat axtarış tədbirləri nəticəsində Yekaterinburqda müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları həmin ölkənin ərazisində əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etmələri şübhələri ilə saxlanılıblar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməliyyat qurumlarının əməkdaşları tərəfindən saxlanılan Azərbaycan Respublikası vətəndaşlarına və azərbaycanəsilli şəxslərə bədənələrinin müxtəlif nahiyyələrinə bərk küt əşyalarla çoxsaylı zərbə vurularaq, işğencələrə məruz qoyulmaqla ağır xəsarətlər yetirilib”, - deyərək əlavə edib.

N.Əvəzov bildirib ki, azadlığı məhdudlaşdırılmaqla faktiki köməkətsiz vəziyyətdə olan Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən əvvəl həmin gün - iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobildə daşınarkən ölüb. O qeyd edib ki, iyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənəşdirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemoragik şok olub.

İstintaq İdarəsinin rəisi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı başlanılan cinayət işinin intensiv şəkildə davam etdirildiyini də diqqətə çatdırıb. O vurğulayıb ki, hadisə ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır. N.Əvəzov deyib ki, təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstan Respublikasına ezam oluna-



raq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb.

Brifinqdə çıxış edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib ki, Azərbaycan hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətində deyil - lakin proses zamanı bir və ya neçə Azərbaycan vətəndaşına qarşı xüsusi amansızlıq nümayiş etdirilsə, onların hüquqları kütləvi şəkildə pozularsa, xüsusi amansızlıqla öldürülsə, Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının bu hadisəyə reaksiya verməsi vəzifə borclarımızdan biridir: “Ölkə hüduqlarından kənarda Azərbaycan vətəndaşının, dövlətinin marağının mənafeələrinə qarşı törədilən cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən cinayət qaydasında təqib edilir. Əgər belə şəxslər tərəfdən çıxduğumuz müqavilələrlə həmin dövlətlərdə məsuliyyətə cəlb edilməzsə, təbii ki, biz onların məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətdə zəruri tədbirləri görürük”.

Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiq Pərviz Cəlilov isə deyib ki, Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəbərlər göstərilərsə də, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycana gətirilmiş nəsləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müayinə aparılması üçün ekspertizaya təqdim olunub. Peşəkar həkim tibbi-ekspertizinin, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib. O qeyd edib ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərəfindən ekspertizanın nəticələri açıqlanıb: “Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınması zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri posttravmatik və posthemoragik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib”.

Brifinqdə çıxış edən Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi müavini Samirə Nəcəfzadə deyib ki, qəsdən adamöldürmə, işğencə və qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür: “Bunlardan Birləşmiş Millətlər Təşkilatının İşğencələrə qarşı Konvensiyasını, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktı”nı qeyd edə bilərik. Son hadisə zamanı bu konvensiya və paktların tələbləri pozulub. Bundan başqa, Avropa İnsan Hüquqları Konvensiyasını qeyd etmək olar. Azərbaycan hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə 2022-ci ilə qədər sözügedən konvensiyanın üzvü olub. Bu konvensiyanın tələblərinə əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin hüquqları pozulub”.

Onu da qeyd etmək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər. O deyib ki, “Bunun üçün əllərini ovuşduranlar çoxdur, ancaq onlar məyus olacaqlar. Çünki bizim üçün, hesab edirik ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”.

SADİQ

Vahid amal üçün!

Ənənələrimizi gələcək nəsillərə ötürən ideologiya...



Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır

Hər bir dövlətin milli həmrəyliyinin təminatı üçün uğurlu ideoloji xəttə malik olması vacib şərtlərdən biridir. Ölkəmizdə azərbaycançılıq ideologiyası milli birliyimizin əsas amili hesab olunur. Bir sözlə, bu ideyanın təbliği və qorunması həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malikdir.

Bu gün Azərbaycanda və ölkəmizdən kənar yaşayan soydaşlarımız arasında vətənpərvərlik nümunələrinin

təbliği, onların bir ideologiya ətrafında birləşdirilməsi çox vacibdir. Bunun üçün azərbaycançılıq ideologiyası ön mühüm faktordur. Xalqımızın milli inkişaf yolunun formalaşması azərbaycançılıq ideyasına söykənir.

Daha güclü Azərbaycan naminə...

Ölkəmizdə milli ideologiyanın formalaşması prosesindən bəhs edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, azərbaycançılıq dünyagörüşü Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapıb: “Hələ sovet dönmində Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırırmışdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illər ərzində möhtəşəm nailiyyətlərin qazınmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət məhz Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq ideyası vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olub.

1993-cü ildən sonra Heydər Əliyev



gənc nəsəl diqqət və qayğıyı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamaqla Azərbaycan gəncliyinin qarşısında öz potensialını reallaşdırma bilmək üçün tükənməz imkanlar açdı. Bu gün də həmin imkanlardan yararlanaraq daha güclü, daha fırvan Azərbaycan naminə özünə və fədakarlıqla çalışmalıyıq”.

Keçmişlə gələcəyi əlaqələndirən ideologiya

K.Cəfərovun sözlərinə görə, azərbaycançılıq şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir: “Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi

ləcəyi əlaqələndirir. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun müntəzəmliyi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapdığı müntəzəmliyi ənənələri gələcək nəsillərə ötürən mədəni körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür”.

Dünya azərbaycanlılarının ideoloji bünövrəsi...

Xaricdəki azərbaycanlıların bir araya gəlməsində azərbaycançılıq ideolo-

giyasının rolundan danışan deputat əlvə edib ki, xalqımızın milli-mədəni dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətə və vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir: “Dünya azərbaycanlılarının vahid bir amal ətrafında birləşdirilməsi vacib amildir. Azərbaycanlıların bir araya gəlməsi üçün, hər şeydən əvvəl, əqidə, ideya birliyi olmalıdır. Bu, real birliyə aparan başlıca yoldur. Ulu Öndərin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrinin möhkəmləndirilməsinə ehtiyac var.

Hazırda lobbiciliyin inkişafında da azərbaycançılıq ideologiyasından yararlanmaq mümkündür. Hər şeydən əvvəl, xaricdəki soydaşlarımız lobbicilik fəaliyyətinə başlamalıdır. Azərbaycançılıq ideologiyası əsasında lobbiciliyimizi praktiki həyata keçirmək üçün azərbaycançılıq ideologiyasının doktrini hazırlanmalıdır. Hər bir fəaliyyət bu konsepsiyaya və doktrinaya uyğun olmalıdır.

Göründüyü kimi, istər ölkə daxilində istərsə də xaricdə soydaşlarımızın bir araya gəlməsi və vahid platforma ətrafında birləşməsi vacib amildir. Bunun üçün azərbaycançılıq ideologiyası ən uyğun platformadır. Ona görə də milli ideologiyamızın təbliği və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülsə də, davamlı fəaliyyətə ehtiyac var”.

Sahib

Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”



Ötən ilin noyabrında Bakıda böyük uğurla baş tutan COP29 şərçivəsində Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının həyata keçirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, bu günlərdə Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkələri” MMC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənəd imzalanıb. Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.

Dost ölkələrin geniş potensialı

Xəzər sahillərindən Avropayadək uzanacaq “yaşıl dəhliz” layihəsi hazırlanarkən və COP29 iqlim konfransında dövlət başçıları tərəfindən müvafiq sənəd imzalanarkən müasir çağırışlar və üç dost ölkənin alternativ enerji sahəsində geniş potensialı əsas götürülüb. Məlumdur ki, hazırda qlobal enerji bazarında sürətli transformasiyalar gedir. Bir tərəfdən, ölkələr üçün enerji təhlükəsizliyinin önəmi artır. Digər tərəfdən isə qlobal istiləşmə, ekoloji fəlakətlərin artması nəzərə alınmaqla enerji istehsalında bərpa olunan enerji mənbələrindən (BOEM) daha geniş istifadə olunması prioritet kimi qəbul edilir. Beləliklə, “yaşıl enerji”yə keçid dünya üçün yeni bir vəzəklənməyə çağırışdır.

Azərbaycan yeni qlobal çağırışa ilk qoşulan ölkələr sırasındadır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mü-

hitin və “yaşıl enerji” məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Xəzərin Abşeron sahillərində, işğaldan azad olmuş ərazilərimizdə, Naxçıvanda bərpa olunan mənbələrdən enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Hesablamalara görə, ölkənin bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 min MVT, günəş enerjisi üzrə 23 min MVT təşkil edir.

Xəzərin digər sahillərində yerləşən Qazaxıstan və dost Özbəkistan da böyük həcməldə bərpa olunan enerji potensialına malikdirlər. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə BOEM ümumi enerji istehsalının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək enerjisi potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi potensialı isə 1 trilyon kilovat/saatdır.

Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında BOEM-in payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir ki, bunlar da kifayət qədər böyük həcməldir.

Regional enerji həmrəyliyi - Avropa və təchizatçı ölkələr üçün yaranan yeni fürsətlər

Yeni “yaşıl enerji” dəhlizi layihəsinin önəmini müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Burada üç mühüm məqsədi isə ayrıca qeyd etmək lazımdır. Energetika Nazirliyində baş tutan tədbirdə vurğulandığı kimi, layihənin icrası -enerji təhlükəsizliyinin təmin edilməsində, -ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə çatılmasında,

“yaşıl enerji” gündəliyinin inkişaf etdirilməsində vacib rol oynayacaq. Layihənin icrası ilə enerji səmərəliliyini yüksəldə və “yaşıl” iqtisadiyyatın artımını stimullaşdırma bilən integrasiya edilmiş regional şəbəkənin yaradılması istiqamətində mühüm addım atılmış olacaq. Eləcə də dost ölkələr arasında iqtisadi integrasiya daha da dərinləşəcək.

Azərbaycan üçün yaranan fürsətlər daha böyükdür. İndiyədək respublikamız Avropanın ənənəvi yanacaq resursları ilə təchizatında fəal rol oynayıb və hazırda da öz hədəflərlərinə sadiqliyini davam etdirir. Bundan başqa, respublikamız Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz marşrutları üzərində çox mühüm bir məntəqədir. Bundan sonra isə Azərbaycan həm də Mərkəzi Asiya regionu ilə Avropa arasında “yaşıl enerji” tranziti ölkəsinə çevriləcək.

Layihənin Avropa üçün də böyük önəmi var. Üç dost ölkənin böhs olunan istiqamətdə həmrəyliyi “qoca qitə”nin enerji xəritəsini əhəmiyyətli dərəcədə yeniləyəcək. Diversifikasiya edilmiş təchizat mənbələri və daşıyıcı xətlər Avropa üçün həyatı əhəmiyyət daşıyır.

Mübariz ABDULLAYEV

30 illik işğal və 150 milyard dollar dəyərinə ziyan

Birinci və İkinci Qarabağ müharibələri artıq tarixdə qalsa da, işğalın kədərli izlərini həyatımızdan və yaddaşımızdan silmək mümkün deyil. Təxminən üç onilliyi əhatə edən işğal illərində üzləşdiyimiz faciələrin - mədəni ziyanın və maddi itkilərin miqyası çox böyükdür. Qalib

Azərbaycan postmüharibə dövründə ermənilərin hər vaxtlar gizlətməyə çalışdıqları həqiqətləri dünyaya çatdırmaq üçün müxtəlif platformalarda beynəlxalq əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə fəal iş aparır. Bəhs olunan mövzuda növbəti dəfə Azərbaycan Baş nazirinin müavini Samir Şərifov beynəlxalq tədbirdə danışıb. O, İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı Ermənistanın müharibə cinayətləri barədə geniş məlumatları auditoriyanın diqqətinə çatdırıb.

Son dərcə ağır müharibə cinayətləri

Baş nazirinin müavini beynəlxalq tədbirdə 30 illik işğal dövrünün ölkəmizə vurduğu ziyanı diqqət çəkib. O bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərinə zərər vurub.

Bu, kifayət qədər böyük rəqəmdir və Ermənistanın müqayisəyəgəlməz ağır müharibə cinayətləri barədə konkret təsəvvür yaradır. Məlumdur ki, ermənilər özləri barəsində heç bir əsası olmayan “mədəni xalq” mifi düzəldiblər. Onlar müxtəlif beynəlxalq auditoriyalar qarşısında bu barədə nağıllar danışmaqdan usanmırlar. Lakin üç onilliyi əhatə edən işğaldan sonra separatçılardan azad edilən ərazilərimizdə qalan mənzərə erməni mifini darmadağın edən növbəti əyani sübutdur. Bu elə bir kədərli izdir ki, onu ancaq özlərindən sonra sivilizasiya görməmiş vətəndaşlar qoya bilərlər.

Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı qəsd) nümunələrinə çevirib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunduca Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 cəssiddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Ermənilər 30 il ərzində təbiətin qəniməti rolunda çıxış ediblər. İşğal dövründə ölkəmizin meşə fonduna ciddi ziyan vurulub. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”-un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğalədək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə xüsusilə Kə-



bəcər, Laçın və Zəngilanda 60 min hektara yaxın meşə fondunu məhv ediblər. Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır.

Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlıdır

Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, ermənilər işğal dövründə özlərinə xas olan vandalizm əməllərini müxtəlif istiqamətlərdə törədiblər. Samir Şərifov bildirib ki, zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub. Bəli, işğal illərində sərvətlərimizi talayan, şəhər və kəndlərimizi, tarixi abidələrimizi dağıdan ermənilər həm də etnik nifrət zəminində ərazilərimizdə çoxsaylı minalar basdırıblar.

Bu gün də davam edən mina terroru ilə bağlı təqdim olunan statistika dəhşət saçır. 44 günlük Vətən müharibəsindən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub.

Ərazilərimizdə mina təhlükəsi bu gün də bütün ciddiliyi ilə qalmaqdadır. Ancaq beynəlxalq auditoriyalar qarşısında özünü sülhsevər qiyafədə təqdim edən N.Paşinyan iqtidarı minalanmış ərazilərin səhli xəritəsini ölkəmizə verməyə tələsmir. Ermənistan rəhbərliyinin bu qəbildən olan davranışları sülh yaratma prosesinə, qarşılıqlı etimad qurulmasına ciddi zərər verir.

Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir

Baş nazirinin müavininin bildirdiyi kimi, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad ediyi ərazilərinin bərpasına başlayıb. Ölkəmiz təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qayıtarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu gündəlik proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər iddia edirdilər ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud bunun üçün uzun zaman lazım gələcək. Qalib Azərbaycan isə belə iddiaları alt-üst edərək işğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirmədən başladı. Yeni starteji mərhələdə Böyük Qayıdış ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.

Mübariz FEYİZLİ

Kiberhücumlar - bu əməllərin arxasında nə dayanır?

Cari ilin fevral ayında Azərbaycan da bir sıra media resurslarına qarşı kiberhücumlar həyata keçirilib. Qeyd edək ki, budəfəki hücumlar əvvəlkilərdən ciddi şəkildə fərqlənirdi - bu hücumlarda xüsusi vasitələrdən istifadə edilib. İlkın araşdırmalara əsasən, ondan çox media resursunun məruz qaldı-

ğı kiberhücumlar bir-biri ilə əlaqələndirilmiş formada siyasi motivləri özündə ehtiva edən hücumlar olub. Daha çox cəmiyyət üzərində psixoloji təsir imkanları yaratmağa yönələn bu hücumlar yüksək səviyyədə təşkilatlanan kiber casus qrupu tərəfindən təşkil olunub. Hücum

nəticəsində bir sıra web-serverlərin məlumatları və ehtiyat nüsxələri silinib, saytlara giriş məhdudlaşdırılıb. Məlum hadisədən sonra media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aiddiyyatı qurumlar

tərəfindən dərhal müvafiq addımlar atılaraq hücumların qarşısı alınıb. Ekspertiza nəticələri onu göstərir ki, kiberhücum zamanı istifadə olunan texniki üsullar və davranış modelləri Rusiya ilə əlaqəli olan APT 29 haker qrupuna məxsusdur. Sözügedən qrup xüsusi əhəmiyyətli kiberhücumlar həyata keçirən qrup hesab olunur - əsas fəaliyyət istiqamətləri müxtəlif ölkələrin hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərinin informasiya resurslarına daxil olub gizli məlumatları öyrənmək və pozucu əməllərə yol vermək, o cümlədən müdafiə, təhlükəsizlik və enerji sahələrində xüsusi əhəmiyyət kəşb

edən layihələrə giriş əldə etməkdir.

Rus haker qrupunun Azərbaycan media resurslarına kiberhücumları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mütəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin konkret müddəalarının açıq şəkildə pozulmasıdır. Keçən il dekabrın 25-də AZAL-a məxsus Bakıdan Qroznıya ucan "Embraer"-E190 təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramamışdan əvvəl Rusiya səmasında hücumə məruz qalmasının araşdırılması və səbəblərlərin cəzalandırılması ilə bağlı Azərbaycanın haqlı tələbləri fonunda bu hadisənin baş verməsi təsadüfi ola bilməz.

Saman altından su yeritmək

Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev "Yeni Azərbaycan" qəzetinə şərhində qeyd edib ki, kiberhücumlar məqsədyönlü şəkildə həyata keçirilib. "2025-ci ilin əvvəlində Azərbaycan bir sıra aparıcı media orqanları məqsədlili şəkildə həyata keçirilmiş kiber hücumlara məruz qaldı. Serverlərə və idarəetmə panellərinə daxil ol-

fəaliyyət həyata keçirilib. Texniki analizlərin ilkın nəticələri göstərdi ki, bu müdaxilələr yüksək peşəkarlıqla icra olunub və yalnız fərdi təşəbbüslə deyil, ciddi təşkilatlanma və resurs tələb edən, ehtimal ki, müəyyən dairələrin nəzarəti altında fəaliyyət göstə-



ləri tərəfindən müvafiq bəyənətlər səsləndirilib, qarşı tərəfə bu cür hərəkətlərin qəbuləilməz olduğü bildirilib. Biz bir daha bəyən edirik ki, kiber-

mühitdə belə destruktiv və qeyri-dost yənəşmələr Azərbaycan-Rusiya münasibətlərinə, media əməkdaşlığına və regional sabitliyə ciddi zərbə vura bilər".

Moskva yeni düşmən axtarışındadır

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, ötən ilin sonlarından başlayaraq Rusiya Azərbaycana

Rusiya ilə münasibətlərdə heç bir problem yaratmayıb. Təəssüflərlə olsun ki, Rusiyadakı bəzi qüvvələr Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə kölgə



maq cəhdləri nəticəsində bu media qurumlarının fəaliyyətində müəyyən fasilələr və texniki çətinliklər yarandı. Hücumların ardıcıl və koordinasiyalı olması onu deməyə əsas verdi ki, Azərbaycanın informasiya məkanını zəiflətməyə və onu xarici təsirlər qarşısında aciz hala salmağa yönəlmiş sistemli bir

mağ cəhdləri nəticəsində bu media qurumlarının fəaliyyətində müəyyən fasilələr və texniki çətinliklər yarandı. Hücumların ardıcıl və koordinasiyalı olması onu deməyə əsas verdi ki, Azərbaycanın informasiya məkanını zəiflətməyə və onu xarici təsirlər qarşısında aciz hala salmağa yönəlmiş sistemli bir

mağ cəhdləri nəticəsində bu media qurumlarının fəaliyyətində müəyyən fasilələr və texniki çətinliklər yarandı. Hücumların ardıcıl və koordinasiyalı olması onu deməyə əsas verdi ki, Azərbaycanın informasiya məkanını zəiflətməyə və onu xarici təsirlər qarşısında aciz hala salmağa yönəlmiş sistemli bir

kontekstdə diqqətə alınmalı digər bir məqam odur ki, hücumların baş verdiyi dövrdə - fevralın 3-də - Azərbaycanda hüquqi statusu olmayan və fəaliyyətində qanunvericiliyin ciddi pozuntularına yol verdiyi üçün Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"-nin fəaliyyəti dayandırılmış, "Rossiya Segodnya"-nın (Sputnik) Bakı ofisinin fəaliyyəti ilə bağlı da oxşar qərar verilmişdi. Hücumların bu qərarlara siyasi reaksiya olaraq həyata keçirildiyi ehtimalını gücləndirən faktlar mövcuddur. A.Mirzəyevin sözlərinə görə, istər Rusiya, istərsə də başqa istənilən tərəfdən həyata keçirilmiş bu kimi kiberhücumlar Azərbaycanın informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir. "Belə hallar, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında mütəfiqlik və qarşılıqlı fəaliyyətə dair Bəyannamənin ruhuna və konkret müddəalarına ziddir. Hadisənin ciddiyyəti nəzərə alınaraq, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti təmsilçiləri

qarşı müxtəlif müstəvilərdə hücumlar həyata keçirib. "Rusiyanın səmasında Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin vurulması Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginliyə gətirib çıxardı. Sözsüz ki, ilkın dövrlərdə əgər Rusiya Azərbaycandan üzr istəsə idi, eyni zamanda, həlak olan şəxslərin ailələrinə kompensasiya ödəsə idi, bu gün başqa cür münasibətlər müşahidə olunardı. Amma Rusiya nə üzr istədi, nə də kompensasiya ödədi. Rusiya öz əməlini ört-basdır etmək üçün müxtəlif saxta versiyalar ortaya atdı. Ən acınacaqlı hal isə, təyyarə hadisəsindən sonra Rusiyadakı müəyyən dairələrin göstərişləri əsasında rus haker qrupların Azərbaycan media resurslarına kiberhücumlar təşkil etməsi idi. Moskvanın Azərbaycanı hazırkı münasibətinin mahiyyətini anlamıq çətindir. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Rusiya ilə balanslı münasibətlərin qurulmasına üstünlük verib və indiyə qədər



salmağa çalışır və Ukrayna ilə müharibə fonunda yeni düşmən axtarışındadırlar. Öz imperiya ambisiyalarından əl çəkmirlər. Yekaterinburqda soydaşlarımızı qarşı baş verən dəhşətli hadisə bunu deməyə əsas verir".

Yunis ABDULLAYEV

Ottava Konvensiyasına qoşulmasa da...

Ermənistanı necə cəzalandırmaq olar?

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxmağı planlaşdırır. Qeyd edək ki, Litva, Latviya və Estoniya Ottava Konvensiyası - Mina Qadağası Müqaviləsindən çıxmaq üçün Birləşmiş Millətlər Təşkilatına bildiriş göndəriblər. Polşa və Finlandiya isə yaxın günlərdə BMT-yə müvafiq sənədləri təqdim edəcəklər. Bu qərar Rusiya və Ukraynanın piyada əleyhinə minalarından istifadəni artırdığı bir dövrə təsadüf edir. Rusiya, ümumiyyətlə, bu konvensiyaya qoşulmayıb və 2022-ci ildən etibarən Ukraynada cəbhə xətti boyunca bir çox əraziləri minalayib. Ukrayna ordusu da rus silahlı qüvvələrinin ölkənin daxili ərazilərinə hücumlarının qarşısını almaq üçün minalardan istifadə edir. Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin müqavilədən çıxması üçün fərman imzalayıb. Lakin müharibə şəraiti müqavilədən çıxışı hüquqi baxımdan müvəqqəti olaraq mümkünsüz edib.

Xatırladaq ki, Mina Qadağası Müqaviləsi 1997-ci ildə Kanadanın Ottava şəhərində qəbul olunub və 1999-cu ildə qüvvəyə minib. Bu sənəd piyada və tank əleyhinə minaların istifadəsini, istehsalını, saxlanması və ötürülməsini qəti şəkildə qadağan edir. Hazırda 166 ölkə müqaviləyə qoşulub. Müqaviləyə

qoşulmayan böyük dövlətlər arasında Rusiya, ABŞ və Çin var. Azərbaycan, Ermənistan və Gürcüstan da bu müqaviləyə qoşulmayıb. Postsovet ölkələrinə, bu cümlədən Belarus, Ukrayna və Türkmənistan Ottava Konvensiyasına imza atıb.

Konvensiya münaqişəni daha da intensivləşdirir

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı "Yeni Azərbaycan" qəzetinə şərhində qeyd edib ki, müharibə şəraitində Ottava Konvensiyasının, həmçinin digər beynəlxalq konvensiyaların həyata keçməsi qeyri-mümkündür. "Bəli, Rusiya bu konvensiyaya qoşulmayıb və heç bir zaman da qoşulmayaacaq. Ottava Konvensiyası faktiki olaraq, minaların istehsalını və minalardan istifadəni qadağan edir. Bu isə müharibə şəraitində olan Ukraynanın vəziyyətini daha da ağırlaşdırır. Rusiya Ukraynada cəbhə xətti boyunca kifayət qədər ərazini minalayib. Ukrayna nəyin bahasına olursa-olsun rus ordusunun irəliləyişinin qarşısını almalıdır. Məhz bu səbəbdən Kiyev konvensiyadan çıxmaq niyyətindədir. Şərqi Avropa ölkələri də eyni addımı atmaq istəyirlər. Bu, təbii ki, Rusiya qorxusundan qaynaqlanır. Həmin ölkələrdə hesab edirlər ki, nə zamansa Rusiya onların

ərazilərinə də hücumlar təşkil edə bilər," - deyər A.Nərimanlı vurğulayıb.

Azərbaycan konvensiyaya qoşulmayıb, amma...

Ermənistan yalnız işğal dövründə deyil, həmçinin 44 günlük savaş bitdikdən sonra da ərazilərimizdə mina basdırmağa davam edib. Qeyd edək ki, müharibədən sonra Laçında, eləcə də Qarabağın dağlıq ərazilərində xeyli sayda piyada əleyhinə minalar aşkarlanıb ki, onlar 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. Torpaqlarımız Ermənistan tərəfindən 1 milyondan çox mina və naməlum sayda partlamamış hərbi sursatla çirkləndirilib. Bu səbəbdən 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər həlak olub və ya yaralanıb. Bütün bu hallara sakit qalmaq qeyri-mümkündür və Azərbaycan Ermənistanı bu cür əməllərinə görə cəzalandırmaq üçün beynəlxalq hüququn prosedur qaydalarına baş vurmaqda qərarlıdır. A.Nərimanlı'nın sözlərinə görə, mina təhlükəsi və mina terroru ilə bağlı məsələlər təkcə Ottava Konvensiyası ilə deyil, həmçinin digər beynəlxalq konvensiyalar ilə də tənzimlənir. "Müxtəlif beynəlxalq konvensiyalarda, xüsusilə müharibə əleyhinə olan konvensiyalarda mina təhlükəsinin qarşısının alınmasının zəruriliyi barədə müddəalar əks olunub. Azərbaycan və Ermənistan bu konvensiyaların bəzilərinə qoşulub. Hesab edirik ki, Ottava Konvensiyasına qoşulmadan da Ermənistanın uzunmüddətli mina terroru ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmaq mümkündür. Ölkəmizin imza atdığı beynəlxalq konvensiyalar bu istiqamətdə addım atmağa imkan verir. Azərbaycan artıq beynəlxalq məhkəmələrdə bir neçə dəfə bu barədə məsələ qaldırıb. O ki qaldı Ermənistanın öz cinayətlərinə görə cəzalandırılması məsələsinə, bu, beynəlxalq hüququn normalarından daha çox beynəlxalq güc mərkəzlərinin mövqeyindən aslıdır".

Yunis ABDULLAYEV



Tramp-Netanyahu görüşü nə vəd edir?

Züriyə Qarayeva: Görüş Yaxın Şərqdə güc balansının gələcək trayektoriyasını müəyyən edə bilər

N.BAYRAMLI

İsrail və İran arasında 12 gün davam edən münaqişədən sonra proseslərin hansı məcrada inkişaf edəcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Çünki ABŞ Prezidenti Donald Trampın çağırışı ilə tərəflər arasında atəşkəs əldə edilsə də, qarşılıqlı bəyənətlər hələ də davam etməkdədir.

Bütün dünyanın "III Dünya müharibəsinin startı" adlandırdığı münaqişə dayanıbsa da, əldə olunan atəşkəsin müvəqqəti status daşıyacağı və ya sonradan davamlı razılaşmalara yol açacağı hələ ki, dəqiq məlum deyil. Qeyd edək ki, Qərbin bir çox analitikləri atəşkəsin münaqişənin mahiyyətinin dəyişməsi təhlükəsindən qaynaqlandığını iddia edirlər. Bildirilir ki, qarşıdurmanın qısa müddət çəkəcəyi gözlənilsə də, ikinci həftəsinə qədəm qoydu - bu isə ağır nəticələr vəd edirdi. Hətta bəzi siyasi mərkəzlər qarşıdurmanın coğrafiyasının genişlənmə təhlükəsinin anonsunu verirdi. Ərəb Liqasının bəyənətləri, rəsmi Tehranın verdiyi cavablar, ABŞ və İsrailin addımları da göstərdi ki, miqyas böyüyə bilər. Bunu dayandırmaq üçün isə ilkın addım kimi atəşkəsə nail olmaq olduqca vacib əhəmiyyət daşıyır.

Bütün bunların fonunda İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampa danışıqlar aparacaq. ABŞ və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qozza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüş, Yaxın Şərq regionunda artan gərginlik, xüsusilə İranla bağlı təhlükəsizlik çağırışları fonunda mühüm geoşiyasi hadisə kimi qiymətləndirilir. Bu görüşün əsas gündəm mövzularından biri Qozza zola-



ğında davam edən hərbi əməliyyatların dayandırılması və girov mübadiləsi prosesi olacaq. Onun sözlərinə görə, Tramp administrasiyası Misir və Qətərlə birgə vasi-təçilik formatında mərhələli atəşkəs planı üzərində işləyir. Bu plan həm İsrailin təhlükəsizlik tələblərini, həm də Fələstin tərəfinin humanitar ehtiyaclarını nəzərə alan kompromis model olaraq təqdim olunur.

Politoloq qeyd edib ki, görüşdə, həmçinin İranın nüvə proqramı və regional təsiri məsələləri geniş şəkildə müzakirə ediləcək: "Trampın prezidentliyə qayıdışı fonunda ABŞ-İsrail münasibətləri yenidən daha sərt İran strategiyası üzərində qurulabilir. Bu kontekstdə Tehran üzərində iqtisadi və diplomatik təzyiqlərin gücləndirilməsi, eyni zamanda hərbi ssenarilərin istisna edilmədiyi ehtimal olunur. Tərəflər İranın Suriyada, Livanda və Yəməndəki fəaliyyətlərini də təhlükə mənbəyi kimi qiymətləndirərək, regional mütəfiqliklə koordinasiyalı tədbirlər barədə razılığa gələ bilər".

Z.Qarayeva hesab edir ki, bu görüş İsrailin daxili siyasi vəziyyətində Netanyahuya dəstək məqsədi də daşıya bilər: "ABŞ tərəfindən veriləcək açıq dəstək, Netanyahu hökumətinin Qozza siyasətinə qarşı artan beynəlxalq təzyiqlərə cavab olaraq siyasi manevr imkanlarını artıracaq. Nəticə etibarilə, Tramp-Netanyahu görüşü təkcə iki ölkə arasında strateji koordinasiyanın bərpası deyil, həm də Yaxın Şərqdə güc balansının gələcək trayektoriyasını müəyyən edə biləcək həlledici diplomatik addım kimi qiymətləndirilir. Görüşdən sonra atəşkəs planının açıqlanması, İranla bağlı birgə bəyənətlər və ya yeni sanksiya siqnalları istisna edilmir".

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955,
0552004544
“Azərmatbuatyayımı” ASC - 0124411991,
0124404694
“Səma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100,
0504560835

“Qaya” MMC - 0125667780, 0502352343
“Bakmatbuat” MMC - 0124314313
“Ziya LTD” MMC - 0124977696,
0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



İƏT həftəsi çərçivəsində ilk dəfə...

Laçında Qadınlar Forumu keçirildi

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir. Tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tu-

tur.

Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sek-

torlararası əməkdaşlığı təşviq etməkdir. Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunub.

Ölkəmiz ciddi nəticələr əldə edib...

təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir. Laçın da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir”.

Komitə sədrinin sözlərinə görə, Azər-

baycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, ECO müstəvisində də qadınların dayanıqlı inkişafı üçün əməkdaşlığın tərəfdarıdır. O, qeyd edib ki, ECO Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər: “Bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə bilərik. Həmçinin təhsil və rəqəmsal bacarıqlar üzrə orta təşəbbüslər yaradaraq gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik”.

B.Muradova Qadınlar Forumunun 2025-

ci ildə başa çatan ECO-nun Baxış sənədinin davamı kimi və 2026-2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənilməsi hazırlanmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Bu qadağa xoşagəlməz hadisələr azaldacaq

B.Muradovanın sözlərinə görə, qohum evliliyi qadağası bu vaxtdək baş verən bir çox xoşagəlməz hadisələrin azalmasına gətirib çıxaracaq. O, qeyd edib ki, prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdırın insanların iştirakı və töhfəsi faydalı olacaq: “Artıq qohum evlilikləri ilə bağlı qanunazidd əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maraqləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas götürürük. Bu əməli tədərönlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalandırılacaqlar”.

Əsas problem maliyyədir...

BMT Baş katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbana bildirib ki, qadınlarla bağlı planların həyata keçirilməsində əsas problem maliyyədir. Onun sözlərinə görə, global maliyyələşmə mexanizmi elə tərtib edilməlidir ki, bu, qadınlar üçün olçatan olsun: “Son illərdə 90 milyon dollar vəsait ayraraq qadınlara dəstək göstərmişik ki, onların global bazarlara çıxışı olsun. Ümid edirik ki, forum çərçivəsində yeni maliyyə mənbələri müəyyən etmək mümkün olacaq. Qadınlara rəhbər imkanlar yaratmalı və bundan yararlanmalıyıq. Bu il bizim ikinci sessiyamız keçiriləcək və Azərbaycan orada əsas təşkilatçılardandır”.

Yeganə BAYRAMOVA

31 il ötdü...

Erməni vandalizminin qanlı izləri - Metro terroru

Xalqımız dəfələrlə erməni terror təşkilatının üzvləri tərəfindən amansız qətləmlərə məruz qalıb. Tarix boyu yetərli

siyasi və hərbi gücü olmayan ermənilər vahid yaşayış məkanının əldə edilməsi üçün ərazilərimizdə bütün yollara əl atıb

lar. Müxtəlif terror aktları törətmək dünyanın hər yerinə səpəlməmiş ermənilər üçün effektiv alət idi.

10 il ərzində 2 mindən çox qurban...

İfrat millətçilik əhval-ruhiyyəsiəndən doğan və “Böyük Ermənistan” yaratmaq xəlyəsindən ruhlanan erməni terrorizmi daim ermənilərin dəyişən siyasi məqsədlərinə uyğunlaşırdı. 1980-ci illərdə Ermənistanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxması ilə, erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. 1980-ci illərin ikinci yarısı erməni terror-

çularının ölkəmizin ərazisində əsasən səmənli avtobuslarının və metro

qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdı. 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində törədilən bu terror aktları 2 mindən çox insanın ölümünə səbəb olmuşdu.


1 ildə metroda 2 terror aktı

1994-cü illərdə xalqımıza qarşı terror aktları snayper hücumları və ya yaxınlıqdakı çaylara atılan partlayıcı oyuncaqlar şəklində davam edirdi. Əsas qurbanlar isə qadınlar, uşaqlar və qocalar idi. Təkcə 1994-cü ildə Bakı metropolitenində vətəndaşlarımıza qarşı iki terror aktı törədilib. Həmin il martın 19-u saat

13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmlə əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub və 49 nəfər yaralanmışdı.

13 ölü, 58 yaralı...

1994-cü ilin iyulun 3-də isə Bakı metrosunda ikinci terror hadisəsi yaşandı. Bu gün sözlügedən faciəli hadisədən 31 il ötür. Hə-



min gün saat 20:30-da metronun “28 May” stansiyasından “Gənclik” stansiyası istiqamətində

mətimdə hərəkət edən qatarın platformaya çatmasına 500 metr qalmış qatarın ikinci vaqonunda partlayış baş verib. Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanmışdı.

Partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib. İstintaq nəticəsində müəyyən edilib ki, 1994-cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanla olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tacibət Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur, Azər Aslanova isə anasının girov olduğunu və

onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyun 1994-cü ildə, İrəvan-Mineralniye Vodi-Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistanı qaydır. Yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər.

Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayana Interpolun xətti ilə beynəlxalq axtarışa, sonra isə MDB dövlətlərində beynəlxalq axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin müjərcisi əsasında Interpol Z.Balayana axtarışda olan şəxslər siyahısından çıxarıb.

Yeganə BAYRAMOVA

Kampaniya 4 nominasiya üzrə finala yüksələrək iki medalla təltif olunub

Doğru yol budur!

“KIAF Beynəlxalq Reklam Festivalı”ndan
2 gümüş mükafat



Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb

“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF - Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görüldü.

Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərə əsasən əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münisiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdislərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlam həyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosial təşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb

və bölmələrində qeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaq imkanı yaradılıb. Layihə əsasında yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplanmış yerlərdə narkotik vasitələrdən istifadənin yuxarı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.

Onu da qeyd edək ki, məşhur rep ifaçısı Orxan Zeynallının bu layihə üçün bəstələdi-

yi “Bir də gəlsəm” mahnısı sosial mediada milyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcı rejissorlarından biri olan Emil Quliyev çəkib.

Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdislərdən uzaq durmağı seçib. Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF global reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.

“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindən mükafatlandırılması, onun sosial təsirinə və kommunikasiya strategiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin bir göstəricisidir.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzviyyətli Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 3656
Sifariş: 1379
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 150048601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin
aprel ayından nəşr olunur.
Məsul nəvbətçi:
Yeganə Bayramova